



Əbədi hikmət axtarıcısı

Prof. **Seyyid Hüseyin NASR** (1933, Tehran) – müasir dövrün nəhəng zəka sahiblərindən biri, İslam aləminin bənzərsiz intellektualı, İslam fəlsəfəsi, irfan və elm tarixinin böyük bilicisi. Çağdaş İslam dünyasının “haqq bağıran səsi”... Qərbin modernist düşüncə tərzini ən çox və ən kəskin təqnidə məruz qoyanlar arasındadır. Sivilizasiyaların barış içinde var olmasının tərəfdarıdır. Gözəlliyi daim Həqiqətin ayrılmaz parçası bilibdir... Açığı, hansı cəmiyyətin ki öz Hüseyin Nasrı var, doğrudan da, bəxtiyardır...

Adı ənənəçilik cərəyanının R.Genon, F.Suon... kimi nümayəndələriylə bir sıradə ehtiramla çəkilir. Həm Şərqdə, həm Qərbdə eyni dərəcədə tanınan mütəfəkkirdir. Elm və islam, ənənə və modernlik mövzularında silsilə əsərləriylə islam düşüncəsinin yenidən qavranılmasına misilsiz töhfələr verib. “İslam sənəti və mənəviyyatı”, “İslam: ideallar və gerçəklər”, “İslamın qəlbi”, “İslam və elm”, “Qərb fəlsəfələri və islam”, “Təbiət nizami və din”, “Modern dünyada ənənəvi islam”, “İslam kosmoloji təlimlərinə giriş”, “Molla Sədra və ilahi hikmət”, “Yol şeirləri” “Təsəvvüfi məqalələr”, “Əbədi hikmət ardınca” və b. adda 40-dan çox kitabın, yüzlərlə məqalənin müəllifidir.

İnsanın Allaha yaxınlaşdıqca azad ola biləcəyini dilə gətirən Nasr deyir ki, “Bilginin ən üstün dərəcəsi Allahi dərk etməkdir. Allahi idrakin isə imandan başqa yolu yoxdur...”; “Azad

bir adam üçün təbiətin gözəlliklərini və Allahın sonsuz zəkasını, ucalığını düşünməkdən daha dəyərli heç nə ola bilməz”; “İnsan təbiətdəki ahəng və gözəlliyi Yaradıcının hikməti qarşısında boyun əyərək kəşf edə bilər... Odur ki, ağlin əsla qəlbin yolgöstərici işığından qopmağını istəmədi...

Nasrin fikrincə, ənənənin əsrlər boyu qəlbində yaşatdığı “hikmət” modern insan üçün tam mənada bir “itik”dir; Qərb elmi qədim elm ənənəsindən bir sapmadır. İslam elminin Qərb elmi qarşısındaki durumu itik deyil, əksinə, qazancdır.

Nasra görə, insan oğlu Allahın ona verdiyi əmanətə xəyanət edib, sahib olduğu elmi biliyi Rəbbinin rizasına uyğun istifadə yerinə, təbiəti istismara sərf eləmişdir; “İbtidai dirlərin təbiət anlayışı elmin təbiət anlayışından daha doğrudur”.

Nasrin nəzərində, müasir sivilizasiya Renessansdan bu yana Qərbdə gəlişdiyi şəkliylə uğursuzluğa düşcar olmuş bir sınaqdır... Renessansla birlikdə, Avropa insanı iman çağının cənnətini də itirmişdir... Bu modernist dünyagörüşü də bəşəriyyətin on min illər ərzində topladığı təcrübəyə və insan-təbiət münasibətlərinin başlıca prinsiplərinə ziddir.

Maarifçilikdən sonra meydana gəlmiş elm, kainat və insan anlayışının ənənəvi təlimlərlə dabən-dabana zidd olduğunu iddia edən Nasra görə, modern insanın əksinə, ənənə insanı harada olduğunu və haraya getdiyini bildir.

Modern dünyadaki bütün sosial və ekoloji böhranlar da Qərb elmlərinin sərf dünyəvi (sekulyar) xarakteri üzündəndir; Modern dünyanın güclü cazibəsinə müqavimət göstərə bilmək olduqca çətindir, çünki bu yaşam tərzi nəfsin ehtiras və üsyankar ünsürlərinə xıtab etməkdədir; Dünyadakı bütün ekoloji böhranların altında mənəvi böhranlar yatır.

İslamiyyətin insanı xoşbəxtliyə aparan əsl qaynaq olduğunu ifadə edərkən Nasr onu da vurgulayır ki, “İslamiyyət modernizmə qoşulmayış və bir ateistlər orduzu ortaya koymamışdır”...

Nasr dünyani modernizm adı altında sel kimi öünüə qatmış sekulyar dəyərlərə qarşı ənənənin zəngin düşüncə xəzinələrinə aparan bütün yollarını göstərir....

CƏLAL